


Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrin 31-də Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. Atası Hacı Heydər din xadimi olmaqla yanaşı, dövrünün elmə önmə verən maarifpərvər adamlarından olmuşdur. Buna görə də övladlarının mükəmməl təhsil almaları üçün hər şərait yaratmışdır. 1918-ci ildə daşnak Andranikin Ordubada hücumundan sonra ailə Arazın o tayına keçir. Bir il, altı ay Təbrizdə yaşadıqdan, 1920-ci ildə vəziyyət sakitləşdikdən sonra Ordubada qayıdırılar. 1920-1923-cü illərdə Yusif Məmmədəliyev məktəbdə müəllim işləmişdir. 1923-cü ildə təhsilini artırmaq məqsədilə Bakıya gəlir. Yeni açılan Pedaqoji İnstituta daxil olur. Ədəbiyyat fakültəsində təhsil almaq istəyən Yusif Məmmədəliyevə müəllimi kimya fakültəsində təhsil almağı məsləhət görür. 1926-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycan Pedaqoji Texnikumunda müəllim işləmişdir. Yusif Məmmədəliyev İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak etmişdir. Həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi istiqamətində mətbuatda ardıcıl çıxışlar etmişdir.

1929-cu ildə kimya sahəsində təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olur. 1933-cü ildə Bakıya gələrək Kuybişev adına Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə başlayır. Yusif Məmmədəliyev 1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkil ləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toloulun sintezi" mövzusu) və professor adını almış, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki seçilmişdir. Azərbaycanda kimya elminin inkişafının bütöv bir dövrü dahi alimin adı ilə bağlıdır. Onun əsas elmi işləri, neft və neft qazlarının katalitik emal sahəsinə aiddir. Yusif Məmmədəliyev Azərbaycan neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırma və bromlaşdırılması

Dünya elminə böyük töhfələr vermiş görkəmli kimyaçı alim



nin yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusiylə də metani əvvəller stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbon-tetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsulların alınması yolunu göstərmişdir. Dünyaşöhrətli alim mühərribənin ağır dövrlərində yüksək oktanlı benzin ixittira etmişdir. Akademik Yusif Məmmədəliyev benzolu propilenle aktivləşdirmək yolu ilə izopropibenzolun sintezi üsulunu işləyib hazırlanmışdır ki, bu da ikinci Dünya mühərribəsi illərində aviasianın yüksək oktanlı yanacaqla təmin edil-


məsinə kömək etmişdir.

Sovet İttifaqının faşizm üzərində qələbəsində tank əleyhinə qarşığın keşfinin çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun-partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib hazırlanıb. Lakin nə müharibə, nə də ki, müharibədən sonrakı dövrə çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi böyük Azərbaycan alimi Yusif Məmmədəliyevdir. Hətta deyilənə görə, Azərbaycan KP MK-nin birinci katibi M.C.Bağirov nümunənin yüksək effektivliyinə şübhə ilə ya-naşmış, mayedən bir qədər buxarıya sıçratmışdır. Hündürə qalxan alov, buxarının odadavamlı kərpicini əritmiş, metal boruları dağıtmışdır.

Yusif Məmmədəliyev Bakı neftinin benzin fraksiyاسının katalik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvü birləşmələr alınma-

si, piroliz məhsullarından plastik kütə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.

O, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki, Rəyasət Heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. 1954-cü ildə Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik katibi, 1954-1958-ci illərdə ADU-nun rektoru olmuşdur. Alimin yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidmətləri var. Yusif Heydər oğlu Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoq-



rafiyanın müəllifidir. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikamızdan çox-çox uzaqlarda tanınır. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Alim ölkəmizə və dünya elmine verdiyi töhfələrin nəticəsi olaraq "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenlərilə, həmçinin medallarla təltif edilmişdir.

Belə ki, Nobel mükafatına namizədlilik məsələsi ortaya çıxanda, SSRİ alımlarının çoxunun Bakıdan olan "alkilləşdirmə kralı"nın namizədliyi üzərində dayanması tamamilə qanuna uyğun idi. Yusif Məmmədəliyevin qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə Nobel mükafatı veriləcəkdir. 1957-ci il dekabrin 29-da sənədlərin Nobel Komitəsinə təqdim olunması ərefəsində qəfildən Sovet Ordusu Arxa Təchizat İdarəesinin rəisi marşal Baqrəməyən, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatların Stokholma göndərilməsini məsləhət görəmədilər. Beləcə, burada da erməni fitfasi öz işini gördü. Əslində, bu, ermənilərin böyük Azərbaycan alımına olan qısqanlığı idi. Lakin böyük şəxsiyyət, ziyanlı insan, dünyaşöhrətli Azərbaycan alımı Yusif Məmmədəliyev dünya elm tarixinə öz imzasını birincilər sırasında həkk edib. Yusif Məmmədəliyev 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.